

# Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbul edilməzdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Amerika Bir-ləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib. AZERTAC müsahibəni təqdim edir.

**Prezident İlham Əliyev:**

Salaməleyküm.

**Jurnalıstlər:**

Salam, cənab Prezident.

**Jurnalıst:**

Yəqin ki, görüş keçirildi, necə keçdi?

**Prezident İlham Əliyev:**

Yaxşı keçdi, mənçə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistandan Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazıim olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbul edilməzdır. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistən mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bil-məz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsəssiz bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqə anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistən və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistən-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistən tərəfindən hər hansı mövqə səsləndirilmişdi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.

Amma ilkin təsəssüratımız belədir ki, həm Avropa-da, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındaki əlaqələrin normal-



laşmasında da, əlbəttə ki, önəmli amildir. Çünkü biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dehлизinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistən arasındaki sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistən tərəfindən cavab gözləyəcəyik.

**Jurnalıst:** Cənab Prezident, Bakı vaxtı ilə 19:30-da panel müzakirəsinin keçiriləcəyi gözlənilir. Gürcüstən-nin Baş naziri İraklı Qaribəsvili də məhz bu panel müzakirəsində iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?

**Prezident İlham Əliyev:**

Ola bilər. Çünkü bu, təbii olar. Biz də bunu alqışlaşdırıq. Mənim Gürcüstəna etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistən tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistən baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünkü mənə verilən ilkin təklifdə onun adı yox idi. Yəqin dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünkü, nəhayət, Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər.

**Jurnalıst:** **İranla Azərbaycan arasında münasi-bətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?**

**Prezident İlham Əliyev:**

Bizim səfirliliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin müdafiə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilin ki, onlarla azərbaycanlıların həyatını xilas etdi. Çünkü diplomatlarımızın ailələri, o cümlədən uşaqları o binada yaşayırlılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılması tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verəməsi faktı onun İran istabilişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühəkiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacib odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmİŞ İran istabilişmentinin nümayəndələri ədalət mühəkiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibələrin hər hansı normallaşması haqqında danışa bilərik.